

KİTABLARI

1912

1. Hop-hop namə [Mətn] /M.Ə.Sabir; nəşirəsi Sabirin zövcəsi B.Xanım Tahirzadə.- Bakı: İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsi, 1912.- 104 s.: şəkilli.

Kitabda şairin bir rəfiqinə öz xətti ilə yazdığı şikayətnamədən bir parça verilmişdir.

1914

2. Hop-hopnamə [Mətn].- 2-ci nəşri /M.Ə.Sabir; müqəd. A.Səhhət.- Bakı: "Kaspi" mətbəəsi, 1914.- 338 s.: 24 v. şəkil.- Ərəb əlifbası ilə.

Kitabın titullu səhifəsi yoxdur. Yazı "Azərbaycan kitabı" bibliografiya kitabına istinadən yazılıb. Kitabda 1912-ci ildə, şairin xəstə olduğu vaxt Tiflisdən dostu Abbas Səhhətə yazdığı axıncı iki məktubu da nəşr olunub.

1922

3. Hop-hopnamə [Mətn]: Xalq şairi Mirzə Ələkbər "Sabir" Tahirzadənin mənzum və mənsur əsəri, onun haqqında nəzmən və nəsrən yazılmış xatirat, təğrizat və qeydlər.- Təkmil və əlavə olunmuş 3-cü təbi /M.Ə.Sabir; müqəd. və tərt. Əli İsgəndər Cəfərzadə; rəssamı Ə.Əzimzadə.- Bakı: AXMK nəşriyyatı, 1922.- 476 s.: 70 v. şəkil.

Kitabda şairin 1908-ci ildə öz dəst-xəttilə S.M.Qənizadəyə və Abbas Səhhətə yazdığı məktublar da nəşr olunub.

1927

4. Müntəxabat [Mətn] /M.Ə.Sabir.- Bakı: Azərnəşr, 1927.- 131 s.

1929

5. Şeirləri məcmuəsi [Mətn] /M.Ə.Sabir; Əliabbas Müz-nibin müqəddiməsi ilə.- Bakı: Azərnəşr, 1929.- 278 s.: 1 v. şəkil.

1934

6. Bütün əsərləri [Mətn] /M.Ə.Sabir; red. və müqəd. S.Hüseyn.- Bakı: Azərnəşr, 1934.- 462 s. 61 v. şəkil.

7. Şeirlər [Mətn].- III təbi /M.Ə.Sabir; red. M.Seyidzadə.- Bakı: Azərnəşr, 1934.- 70 s.

1937

8. Din əleyhinə şeirlər [Mətn] /M.Ə.Sabir; red. İ.Əliyev.- Bakı: Azərnəşr, 1937.- 57 s.- (Mübariz allahsızlar kitabxanası).

1938

9. Din əleyhinə şeirlər [Mətn] /M.Ə.Sabir; red. İ.Əliyev.- Bakı, Azərnəşr, 1938.- 52 s.- (Mübariz allahsızlar kitabxanası).

1939

10. Məktəb uşaqlarına töhfə [Mətn] /M.Ə.Sabir; red. M.Seyidzadə.- Bakı, Uşaqgəncnəşr, 1939.- 28 s.

11. Yaz günləri [Mətn]: [kiçik yaşlı uşaqlar üçün şeirlər] /M.Ə.Sabir; red. M.Seyidzadə.- Bakı: Uşaqgəncnəşr, 1939.- 40 s.: 4 v. şəkil.

1941

12. Hophopnamə [Mikrofilm] /M.Ə.Sabir; müqəd. A.Səhhət; Həq təbii İranda Hilal Nasiri kitabxanasına məhfuz- dur.- Təbriz, 1320 h.(1941).-232s.

1942

13. Məktəb uşaqlarına töhfə [Mətn] /M.Ə.Sabir.-Bakı: Azərnəşr, 1942.- 54 s.- Ərəb əlifbası ilə.

1943

14. Məktəb uşaqlarına töhfə [Mətn]: [kiçik və ortayaşlı uşaqlar üçün] /M.Ə.Sabir.- Bakı: Azərnəşr, 1943.-36 s.: şəkilli.

1945

15. Qarğa və tülkü [Mətn]: [məktəbəqədər yaşlı uşaqlar üçün] /M.Ə.Sabir.- Bakı: Azərnəşr, 1945.- 8 s.

16. Uşaq və buz [Mətn]: [kiçikyaşlı uşaqlar üçün] /M.Ə.Sabir.- Bakı: Uşaqgəncnəşr, 1945.- 6 s.: şəkilli.

17. Yaz günləri [Mətn] /M.Ə.Sabir.- Bakı: Uşaqgəncnəşr, 1945.- 4 s.

1946

18. Seçilmiş şeirlər [Mətn] /M.Ə.Sabir; tərt. ed. və red. C.Xəndan; rəssamı Ə.Əzimzadə.- Bakı: Uşaqgəncnəşr, 1946.184 s.: şəkilli.- 1 v. əlavə.

1948

19. Hophopnamə [Mətn].- 4-cü nəşri /M.Ə.Sabir; tərt. ed. H.Səmədzadə.- Bakı: Azərnəşr, 1948.- 504 s.: 21 v. şəkil.

20. Məktəblilərə töhfə [Mətn] /M.Ə.Sabir - Bakı: Uşaqgəncnəşr, 1948.- 44 s.- (Məktəb kitabxanası).

1953

21. Təmsillər [Mətn]: [kiçikyaşlı uşaqlar üçün] /M.Ə.Sabir.- Bakı: Uşaqgəncnəşr, 1953.- 12 s.: şəkilli.

22. Uşaq və buz [Mətn]: [kiçikyaşlı uşaqlar üçün] /M.Ə.Sabir; rəssamı H.Ağayev.- Bakı: Uşaqgəncnəşr, 1953.- 6 s.: şəkilli.

1954

23. Hophopnamə [Mətn].- 5-ci nəşri /M.Ə.Sabir; müqəd. Ə.Mirəhmədov.- Bakı: Azərnəşr, 1954.- 532 s.: şəkilli.

24. Şeirlər [Mətn] /M.Ə.Sabir.- Bakı: Uşaqgəncnəşr, 1954.- 48 s.

1955

25. Seçilmiş şeirləri [Mətn] /M.Ə.Sabir; müqəd. M.S.Tahirli.- Bakı:

Uşaqgəncnəşr, 1955.- 148 s.: 10 v. şəkil.

1957

26. Yaz günləri [Mətn]: [məktəb yaşına çatmamış uşaqlar üçün] /M.Ə.Sabir; rəssamı A.Mehdiyev.- Bakı: Uşaqgəncnəşr, 1957.- 7 s.: şəkilli.

1959

27. Qoca bağban [Mətn] /M.Ə.Sabir; müqəd. M.S.Tahir- li.- Bakı: Uşaqgəncnəşr, 1959.- 148 s.: 10 v. şəkil.

28. Məktəblilərə töhfə [Mətn].- 4-cü çapı /M.Ə.Sabir: red. Y.Məmmədov.- Bakı: Uşaqgəncnəşr, 1959.- 52 s.: şəkilli.

1960

29. Hophopnamə [Mətn]: [şeyrlər, hekayə və tərcümələr] /M.Ə.Sabir.- Bakı: Azərnəşr, 1960.- 495 s.- 1 v. portret.

1961

30. Şeyrlər [Mətn] /M.Ə.Sabir; müqəd. Ə.Mirəhmədov; red. Y.Məmmədov.- Bakı: Uşaqgəncnəşr, 1961.- 136 s.

31. Təmsillər [Mətn]: [Ağacların bəhsi; Qarınca, Hörümçək və ipəkqurdu] /M.Ə.Sabir; rəssamı Rafiq Mehdiyev.- Bakı: Uşaqgəncnəşr, 1961.- 15 s.: şəkilli.

1962

32. Hophopnamə [Mətn].- 4-cü çapı /M.Ə.Sabir; tərt. ed. H.Məmmədzadə; red. və müqəd. A.Zamanov.- Bakı: Azərnəşr, 1962.- XXII.- 484 s.: 33 v. şəkil.- Ərəb əlifbası ilə.

33. Hophopnamə [Mətn]: üç cilddə /M.Ə.Sabir; tərt. ed. M.Məmmədov; müqəd. M.İbrahimov; red. hey.: Mir Cəlal, Ə.Mirəhmədov, K.Talıbzadə; şəkillər Ə.Əzimzadə.- Bakı, 1962.- C.1: Satıralar 1906-1909.- 331 s.: 18 v. şəkil.- 1 v. portret.- (Azərb.SSR EA Nizami ad. Ədəbiyyat və Dil İnstitutu).

34. Hophopnamə [Mətn]: üç cilddə /M.Ə.Sabir; tərt. ed.: M.Məmmədov; müqəd. M.İbrahimov; red. heyəti: Mir Cəlal, Ə.Mirəhmədov, K.Talıbzadə; şəkillər Ə.Əzimzadə.- Bakı, 1962.- C.2: Satıralar 1910-1911.- Satirik parçalar.- 270 s.: 9 v. şəkil.- (Azərb.SSR EA Nizami ad. Ədəbiyyat və Dil İnstitutu).

35. Məktəb şərqisi [Mətn].- 5-ci nəşri /M.Ə.Sabir; red. Y.Məmmədov; müqəd. M.Məmmədov.- Bakı: Uşaqgəncnəşr, 1962.- 44 s.: şəkilli.

1965

36. Hophopnamə [Mətn]: 3 cilddə /M.Ə.Sabir; red. H.Zeynalov.- Bakı, 1965.- C.3.- 350 s.- (Azərb.SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu).

1966

37. Gəl-gəl, a yaz günləri [Mətn]: [məktəb yaşı çatmamış uşaqlar üçün

şeyrlər] /M.Ə.Sabir; red. İlyas Tapdıq.- Bakı: Azərnəşr, 1966.- 13 s.: şəkilli.

1970

38. Tək səbir [Mətn]: din əleyhinə şeyrlər /M.Ə.Sabir; red. Y.Məmmədov.- Bakı: Gənclik, 1970.- 32 s.

1971

39. Təmsillər [Mətn]: [azyaşlı uşaqlar üçün] /M.Ə.Sabir; red. Y.Məmmədov; rəssamı Ə.Verdiyev.- Bakı: Gənclik, 1971.- 17 s.: şəkilli.

1972

40. Uşaq və buz [Mətn]: [məktəb yaşı çatmamış uşaqlar üçün şeyr] /M.Ə.Sabir; red. S.Məmmədova; rəssamı Ələşrəf,- Bakı: Gənclik, 1972.- 8 s.: şəkilli.

1975

41. Yaz günləri [Mətn]: [məktəb yaşı çatmamış uşaqlar üçün şeyrlər] /M.Ə.Sabir; red. V.Yusif; rəssamı Nazim Babayev.- Bakı: Gənclik, 1975.- 10 s.: şəkilli.

1976

42. Seçilmiş əsərləri [Mətn] /M.Ə.Sabir; tərt. ed. və şərh. müəl. M.Məmmədov.- Bakı: Maarif, 1976.- 243 s.- (Məktəb kitabxanası).

1977

43. Uşaq və buz [Mətn]: [kiçikyaşlı uşaqlar üçün şeyr] /M.Ə.Sabir; red. Vaqif Nəşib; rəssamı İ.Məmmədov.- Bakı: Gənclik, 1977.- 12 s.: şəkilli.

1980

44. Hophopnamə [Mətn] /M.Ə.Sabir; tərt. ed. və müqəd. müəl. M.Məmmədov; red. Ağasəfa.-Bakı: Yazıçı, 1980.- 560 s.: 16 v. şəkil.

1984

45. Seçilmiş əsərləri [Mətn] /M.Ə.Sabir, A. Səhhət; rəssamı A.Hüseynov; tərt. ed. və ön söz. müəl. Ə.Mirəhmədov.- Bakı: Gənclik, 1984.- C.10.- 352 s.: 5 v. şəkil.- (Dünya uşaq ədəbiyyatı kitabxanası: 50 cildə).

1987

46. Uşaq və buz [Mətn]: [kiçikyaşlı uşaqlar üçün] /M.Ə.Sabir; rəssamı İ.Məmmədov.- Bakı: Gənclik, 1987.- 13 s.: şəkilli.

1988

47. Molla Nəsrəddin [Mətn]: 12 cildə /cildin red. və ön söz. müəl. Ə.Mirəhmədov; tərt. ed. T.Həsənzadə; rəs. F.Səfərov, R.Məmmədov; AzSSR EA, Nizami ad. Ədəbiyyat İn- tu.- Bakı: Elm, 1988.- C.I: (1906-1907).- 720 s.: şəkil. Kitabın içindəkindən: İdarəmizin əhvalatından bir neçə söz [S.50]; İdarədən cavab [S.58]; Axunda, milləti etmə həvayı [S.59]; Bakılılara [S.66-67]; Niyə mən dərsdən qaçdım? [S.75]; Çox qəribə! [S.74-75]; Çətin sual

[S.75]; Ol gün ki, sənə xaliq edər lütf bir övlad [S.75,78]; Mahi-Kənanın batıb, ey piri Kənan, qəm yemə! [S.81]; Təzə təlim kitabı [S.94]; Nəsihət [S.98-99]; Niyə dərstdən qaçdım [S.102]; Müsəlman məclisi [S.102-103]; Qocalıqdan şikayət [S.111]; Əbdürrəhim Əfəndi [S.115,118]; Bakı fəhlələrinə! [S.126]; Nə eləmək? [S. 138-139]; Tərəqqi əlamətləri [S. 139,142]; İdarədən [S.142]; Qoloşapova [S. 146-147]; Qoloşapovun geri çağırılması [S.154-155]; Etdi bu fələk hər kəsə bir tövr yamanlıq [S.155]; Vətən məhəbbəti [S.158]; Tərpənmə, amandır bala, qəflətdən ayılma! [S.162]; Müsəlman içində gördüklərim [S. 162-163]; Elmi-xülasə [S.166]; Təhsili-elm [S.170]; İfratın mənfəəti [S.171]; Ata nəsihəti [S.178-179]; Bir gürcüyə cavab [S.179]; Abirin və kilab [S.183]; Ah eylədiyim nəşeyi-qəlyanın üçündür [S.186]; Bəylərə məktub [S.187]; Gəncədən [S.186-187]; Yar ilə görüşmək [S. 194-195]; "Həyatın" "Gop-Gop"una cavab [S.199]; Keçən günlər [S.202-203]; Gündə döyər atası, alar başına tası [S.203]; Barışnalara dair [S.210-211]; Ax, ax, ay müsəlmanlar [S.214]; İranlılara [S.218;] Mən eylə bilirdim ki, mənə yar olacaqsan [S.218]; İran fəhlələrinin pulu hara gedir [S.226-227]; Cavablar cavabı [S.230]; Bakı pəhlivanlarına [S.234]; Oruc yeyənlərə [S.242-224]; Adətimiz daş idi dava günü [S.250]; Orucu batıl eləyən şeylər [S.251]; Dərədə yatmış idim - oyatdılar oyanmadım... [S.251,254]; Küpəgirən qarının qızlara nəsihəti [S.259]; Mıncıq [S.266]; Ta ki, sən oldun əsiri [S.266-267]; Uşaqlara [S.267]; Mən bilməz idim bəxtidə bu nikbət olurmuş [S.283,286]; Müsəlmanların ianə yığması [S.286]; İrşad [S.290-291]; Ah-fəryad eyləyirsən, söylə fərmanın nədir? [S.291]; Qarnıyoğunlar [S.299,302]; "Hər nə versən ver, məbadə vermə bir dirhəm zəkat..."-S.302; Gimnaziyada təzə məscid [S.306-307]; İranın Batum Konsulluğuna [S.323,326]; Get dolanginən xamsən hənz [S.326]; Uzun dərya [S.327]; Övrət məsələsi [S.331,334]; Eylə bilirdim ki, dəxi sübh olub [S.334]; Həmşəri [S.346-347]; Nolur şirinməzaq etsə mənə halvayi-hürriyyət [S.347]; Uzun dərya: (Ey fələk, zülmün əyandır..." [S.351]; Uzun dərya: (Ey əzizim, xələfim, məeyi-izzü şərəfim...) [S.374]; İrəvan seminariyası və qazinin nitqi [S.378-379]; Binamusluq [S.394- 394]; "Səradən bir dəli şeytan deyər insanlar..." [S.399]; Amalımız, əfkarımız ifnayı-vətəndir [S.402]; Leontiyev [S.410]; Sərhesab [S.426]; Məzhəb azadlığı [S.430]; Ağlaşma [S.434]; Mövqufat məsələsi [S.434-435]; Tömeyi-nəhar [S.442]; Cəmiyyəti-xeyriyyə [S.443]; Zarafat [S.450-451]; Vay-vay, nə yaman müşkülə düşdü işim, allah [S.458]; "Tərcüman"ın fitvası [S.458-459]; "Övrədımız, əzkarımız əfsaneyi-zəndir" [S.466]; Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların [S.474]; Molla Cəfərqulu [S.474-475]; Fəhlə! Özünü sən də bir insanmı sanırsan [S.490]; Nəhl olana mətləbi andırmaq

olurmu? [S.514]; Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə! [S.522]; Cəfəngiyat [S.523,526]; Papaq [S.530]; Leyli-Məcnun [S.531]; Məzlumluq edib başlama fəryadə, əkinçi [S.539]; Əlminnətü-lillah ki, "Dəbistan" da, qapandı [S.547]; Ac [S.554]; Vəqta ki, qopur bir evdə matəm [S.571]; Fəxriyyə: Hərçənd əsirani-qüyudati-zamanız [S.583]; Qorxuram [S.586]; Müəllimlər syezdi: "Baş tutdu müəllimlərin iclası siezdi..." [S.602-603]; Çapma atunu, girmə bu meydana, a molla! [S.603,606]; Cəfəngiyat [S.599]; İki cəvablara bir cavab [S.602]; Görmə! -Baş üstə yumaram gözlərimi [S.615]; Atmış niqabi-hüsnin məcmuəyi-təvangər [S.659]; Bimərhəmət əyanlarına şükr xudaya [S.699]; Məktub [S.706]; Töhmət edir qəzetçilər, məşəri-nasi bir belə... [S.715].

1991

48. Molla Nəsrəddin və oğru [Mətn]: Məktəb uşaqlarına töhfə: Hophopnamədən seçilmiş şeirlər /M.Ə.Sabir.- Yersiz, (1991).- 63 s. - Ərəb əlifbasında.

1992

49. Hophopnamə [Mətn] /M.Ə.Sabir.- Bakı: Yazıçı, 1992.- 556 (2) s.

50. Hophopnamə [Mətn] /M.Ə.Sabir; rəssamı Nəcəfqu- lu.- Bakı: Şərq-Qərb, 1992.- 80 s.: şək.- Ərəb əlifbası ilə.

1996

51. Molla Nəsrəddin [Mətn]: 10 cildə (1906-1931) /tərt. ed. T.Həsənzadə; cildin red. və ön söz. müəll. Ə.Mirəhmədov; cildin bədii tərt. F.Fərəcov; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu.- Bakı: Azərənşr, 1996.- C.I: (1906-1907).- 712 s.: ill., fotosək.

Kitabın içindəkindən: İdarəmizin əhvalatından bir neçə söz [S.34]; İdarədən cavab [S.42-43]; Axunda, milləti etmə həvayi [S.43]; Bakılılara [S.50-51]; Niyə mən dərsdən qaçdım? [S.54]; Çox qəribə! [S.58-59]; Çətin sual [S.59]; Ol gün ki, sənə xaliq edər lütf bir övlad [S.62]; Mahi-Kənanın batıb, ey piri Kənan, qəm yemə! [S.65]; Təzə təlim kitabı [S.78]; Nəsihət [S.82-83]; Niyə dərsdən qaçdım [S.86]; Müsəlman məclisi [S.86-87]; Qocalıqdan şikayət [S.95]; Əbdürrəhim Əfəndi [S.99,102]; Bakı fəhlələrinə! [S. 110]; Nə eləməli? [S. 122-123]; Tərəqqi əlamətləri [S.123,126]; İdarədən [S.126]; Qoloşapova [S.130- 131]; Qoloşapovun geri çağırılması [S.138-139]; Etdi bu fələk hər kəsə bir tövr yamanlıq [S. 139]; Qoloşapovun geri çağırılması [S.142]; Vətən məhəbbəti [S.142]; Tərpənmə, amandır, bala qəflətdən ayılma! [S.146]; Müsəlman içində gördüklərim [S. 146-147]; Elmi-xülasə [S.150]; Təhsili-elm [S.154]; İfratın mənfəəti [S.155]; Ata nəsihəti [S.162-163]; Bir gürcüyə cavab [S.163]; Abirin və kilab [S.167]; Ah eylədiyim nəşeyi-qəlyanın üçündür [S.170]; Gəncədən [S. 170-171]; Bəylərə

məktub [S. 171]; Yar ilə görüşmək [S. 178-179]; "Həyatın" "Gop-Gop"una cavab [S.183]; Keçən günlər [S.186- 187]; Gündə döyər atası, alar başına tası [S.187]; Barışnalara dair [S. 194-195]; Ax, ax, ay müsəlmanlar [S.198]; İranlılara [S.202]; Mən eylə bilirdim ki, mənə yar olacaqsan [S.202]; İran fəhlələrinin pulu hara gedir [S.210-211]; Cavablar cavabı [S.214]; Bakı pəhlivanlarına [S.218]; Oruc yeyənlərə [S.226- 227]; Adətimiz daş idi dava günü [S.234]; Orucu batıl eləyən şeylər [S.235]; Dərədə yatmış idim - oyatdılar oyanmadım... [S.235,238]; Küpəgirən qarının qızlara nəsihəti [S.243]; Mıncıq [S.250]; Ta ki sən oldun əsiri [S.250-251]; Uşaqlara [S.251]; Müsəlmanların ianə yığması [S.270]; Mən bilməz idim bəxtidə bu nikbət olurmuş [S.267,270]; İrşad [S.274-275]; Ah-fəryad eyləyirsən, söylə fərmanın nədir? [S.275]; Qarnıyoğunlar [S.283,286]; "Hər nə versən ver, məbadə vermə bir dirhəm zəkat..." [S.286]; Gimnaziyada təzə məscid [S.290- 291]; İranın Batum Konsulluğuna [S.307, 310]; Get dolanginən xamsən hənuz [S.310]; Uzun dərya [S.311]; Övrət məsələsi [S.315,318]; Eylə bilirdim ki, dəxi sübh olub [S.318]; Həmşəri [S.331-332]; Nolur şirinməzaq etsə məni halvayi-hürriyyət [S.331]; Uzun dərya: (Ey əzizim, xələfim, maeyi-izzü şərəfim...) [S.335]; Uzun dərya: (Ey fələk, zülmün əyandır...) [S.358]; İrəvan seminariyası və qazinin nitqi [S.362-363]; Bina musluq [S.378-379]; Səradən bir dəli şeytan deyər insanlar... [S.383]; "Amalımız, əfkarımız ifnayı-vətəndir" [S.386]; Leon- tiyev [S.394]; Sərhesab [S.410]; Məzhəb azadlığı [S.414]; Ağlaşma [S.418]; Mövqufat məsələsi [S.418-419]; Tömeyi- nəhar [S.426]; Cəmiyyəti-xeyriyyə [S.427]; Zarafat [S.434- 435]; Vay-vay, nə yaman müşkülə düşdü işim, Allah! [S.442]; "Tərcüman"ın fitvası [S.442-443]; Övrədımız, əzkarımız əfsaneyi-zəndir [S.450]; Hə de görüm, nə oldu bəs, ay balam, iddəaların [S.458]; Molla Cəfərqulu [S.458-459]; Fəhlə! Özünü sən də bir insanımı sanırsan [S.474]; Nəəhl olana mətləbi andırmaq olurmu? [S.498]; Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə! [S.506]; Cəfəngiyat [S.507,510]; Leyli-Məcnun [S.515]; Papaq [S.514]; Məzlumluq edib başlama fəryadə əkinçi [S.523]; Əlminnətü-lillah ki, "Dəbistan" da, qapandı [S.531]; Ac [S.538]; Vəqta ki, qopur bir evdə matəm [S.555]; Fəxriyyə: Hərçənd əsirani-qüyudati-zamanız [S.567]; Qorxuram [S.570]; Müəllimlər syezdi: "Baş tutdu müəllimlərin iclası siezdi..." [S.586-587]; Çapma atunu, girmə bu meydana, a molla! [S.587, 590]; Cəfəngiyat [S.599]; İki cəvablara bir cavab [S.602]; Görmə! -Baş üstə yumaram gözlərimi [S.631]; Atmış niqabi-hüsnin məcmuəyi-təvangər [S.643]; Bimərhəmət əyanlarına şükr xudaya [S.683]; Məktub [S.690]; Töhmət edir qəzetçilər, məşəri-nasi bir belə... [S.699].

2002

52. Hophopnamə [Mətn]: [1914-cü il nəşri əsasında hazırlanmışdır] /M.Ə.Sabir; nəşrə hazır. və red.: Vaqif Sultanlı, Oqtay Hüseynli; transliterasiya: Aqil Gəncəli, Aqil Hüseynov.- Bakı: Turan, 2002.- 367 (1) s. əlavə 24 v. illüst. - (M.Ə.Sabirin anadan olmasının 140 illik yubileyinə).

53. Molla Nəsrəddin [Mətn]: 10 cilddə (1906-1931).- /transliter. və tərt. ed. T.Həsənzadə; red. Ə.Mirəhmədov; cildin bədii tərt. F.Fərəcov.- Bakı: Azərənəşr, 2002.- C.II: (19081909).- 720 s. :ill., fotoşək.

Kitabın içindəkindən: Şeirlər: Dilbər [S. 136]; Bəxtəvər [S.152]; Üç arvadlı [S.168]; Səbr elə [S.220-221]; Şikayət [S.236]; Osmanlılar, aldanmayın, Allahı seversiz!... [S.244]; Mən şahı-qəvişövkətəm, İran özümündür... [S.256]; Uşaqdır [S.268-269]; Cavan [S.273]; Nəsihət [S.301]; Xanə [S. 336]; Şəhim, tacidarım, qəvi-şövkətim: (Şahnamə) [S.447]; Zəlzələ [S.461]; Arzu [S.470]; 1-ci nömrədəki tapmacanın təbiri [S.509]; Bir bəhanə əldə ünvan etməli bundan sonra [S.531]; Qəmi möhnət füzun oldu [S.542]; İstiqlal bizimdir [S.566]; Neyləyim, ey vay, bu urus başdılar... [S.626]; Çatlayır, Xanba- cı qəmdən ürəyim... [S.641]; Mənimki belə düşdü [S.650-651]; Vah! Bu imiş dəri-üsuli-cədid? [S.674]; Satıram [S.710].

2004

54. Hophopnamə [Mətn] /M.Ə.Sabir; tərt., ön söz., izah və şərh. müəl. və red.: M.Məmmədov.- Bakı: Çəşioğlu, 2004.527, [1] s. şək., port.

55. Hophopnamə [Mətn]: 2 cilddə /M.Ə.Sabir; tərt., ön söz., izah. və lüğ. müəl.: M.Məmmədov.- təkrar nəşr.-Bakı: Şərq-Qərb, 2004.- C.I.- 478 s.: şək.

Kitabın içindəkilər: Satiralar.

56. Hophopnamə [Mətn]: 2 cilddə /M.Ə.Sabir; tərt. izah. və lüğ. müəl. M.Məmmədov.- təkrar nəşr.- Bakı: Şərq- Qərb, 2004.- CII- 2004.- 383 [1] s.: şək.

Kitabın içindəkilər: Satiralar; Satirik parçalar; Müxtəlif şeirlər; Qəzəllər; Uşaqlara hədiyyə; Tərcümələr; Hekayə və felyetonlar; Məqalələr və müxbir yazıları; Məktublar.

57. Şeirlər [Mətn] /M.Ə.Sabir; elmi red.: A.Musayeva; AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Nurlan, 2004.- 118 [2] s.: 1v. portr.

2005

58. Molla Nəsrəddin [Mətn]: 10 cilddə (1906-1931).- /1909-cu ilin transliter. ed. və çapa haz. T.Həsənzadə; 1910-cu ilin translit. ed. və çapa haz. E.Qasımova; ön söz. müəl. İ.Həbibbəyli; red. T.Kərimli; nəşir Q.İsmayıloğlu; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu.- Bakı: Çinar-Çap, 2005.-

C.III: 1909 (№23-52) 1910-cu illər.- 700 s.: ill.Kitabın içindəkilərdən: Neçün vermiyor? [S.4]; Bura say [S. 125-126]; Füzuliyə bənzətmə [S.160]; Vaiz, qələm əhlin yenə təkfir eləyirsən [S.172]; Yaşamaq istər isək sırf əvam olmalıyız [S.210]; Adəmi adəm eyləyən paradır [S.233]; Vermirəm a! [S.292]; Canın çıxsın! [S.305]; Yox yazmaram! [S.330]; Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər [S.349]; Kim nə deyər bizdə olan qeyrətə?! [S.358]; Təşəkkür [S.406]; Əhvalpürsanlıq yaxud qonşuma [S.430-431]; Vəz etdiyini inandı, sən amma inanmadın! [S.446]; Bir bölük boşboğazıq, heyvərəlik adətımız [S.454-455]; Oxutmuram, əl çəkin! [S.462-463]; Dil mirəvəd zidəstəm, sahib dilan xudara [S.470- 471]; Bəlayi-fəqrə düşdün, razı ol biçərə səbr eylə [S.478]; Sonya, ey dilbəri-pakizə əda [S.486-487]; Neçin məktəbə rəğbətini olmayır? [S.494]; Qaç, at basdı [S.510-511]; Yatmısan, Molla əmi, gürcülər içrə hələ sən [S.542]; Mürtəcə xadimlərim ha, indi xidmət vəqtidir! [S.550-551]; "Qamçı": Bəxtəvər kimlər idi aləmdə? [S.559]; Bir gül [S.567]; Ay can, ay can [S.582].

59. Molla Nəsrəddin [Mətn]: 8 cildə (1906-1931) /1911-ci ilin translit. ed. və çapa haz. Ə.Hüseynov; 1912-1913- cü ilin translit. ed. və çapa haz. T.Həsənzadə; red.: B.Nəbiyev, T.Kərimli; nəşir Q.İsmayıloğlu; AMEA Nizami ad. Ədəbiyyat İn-tu.- Bakı: Çinar-Çap, 2008.- C.IV.- 882, [2] s.: şək.

Kitabın içindəkindən: Eşitməyəne [S.9]; Millətin halı pərişan ola [S.20]; İranlılara [S.24]; Ay can [S.36]; El çəkir nə- mımı min lənət ilə... [S.37]; Əzrailin istefası [S.45]; Çox da demə sərvəti samanlıyam, ey filan! [S.52]; Bütün Avropada kəmyab ikən amma Bakıda [S.57]; Molla Ərəszadənin... Vay, yenə məbədi var! [S.61]; Təbrizdən "Molla Nəsrəddin"ə göndərilən kağızların müfəttişinə [S.65]; Vəqəyi-yubi- leykarənə [S.76-77]; Ey pulluların səfası Novruz! [S.80]; Bayram töhfəsi [S.81]; Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək.. [S.81]; Oruc yeyənlərə hər nə qədər lən söylər idim [S.264].